

# "ÜRƏYİMİN SƏSİ"

Bacara bilmirəm özüm-özümlə,  
Arzular qəlbimdə dəstələnibdir.  
Çələng hörcəyəm mən də sözümlə,  
Könül nəğmələrim bəstələnibdir.

Bu mirsalar çağdaş poeziyamızda tanınmış Əli Vahid Çaylıının yenice çapdan çıxmış "Ürəyimin səsi" kitabından götürülüb. Öncədən onu qeyd edək ki, Əli Vahid Çaylı hansı mövzuda şeir qələmə alırsa, orda onun ürəyinin səsini, döyüntüsünü hiss eləmək mümkündür.

Bugünlərdə yenice çap olunmuş "Ürəyimin səsi" kitabının redaktoru filologiya üzrə elmlər doktoru, professor Tahir Cəfərli, məsləhətçilər isə professor Nizaməddin Şəmsizadə, professor Ziyadxan Nebibəlli, şair, əməkdar müəllim Oqtay Rzadır. Kitab 307 səhifədən ibarətdir. Burda şairin gərəyliləri, qoşmaları, qəzəlləri, bayatıları və eləcə də ayrı-ayrı insanlara ithaf etdiyi şeirləri toplanıb. Kitabın ön sözü tanınmış yazıçı-publisist, prezident müükafatçısı Fariz Çobanoğlu yazıb. O, ön sözə bir daha Əli Vahid Çaylıının şeirlərindəki poetik fikirləri, lirikanı və deyimləri onun özünəməsus üslubda ifadə etməsini oxucunu diqqətine çatdırır.

Əlbəttə, kitabda bir-birinden yad-daqlan şeirlər çoxdur, Bu mənada onların adını çəkmək də mümkündür: "Yoluma nur saçan gözəl",

"Kimsə doyarmı", "Ürək", "Məhəbbət barışan", "Vətənim", "Bizim eller", "Ağlama ana", "Bilmədim", "Çoxları bilir", "Sevməyə dəyər", "Ana dilim", "Şirvanım mənim".

"Yoluma nur saçan gözəl" şeirində bu bəndə diqqət yetirək:

**Çatma qaşa sūrməni çək,  
Səni hər an qəşəng görək.  
Duyğularla dolsun ürək,  
Yoluma nur saçan gözəl.**


Yaxud:

"Özü bilən yaxşıdır" şeirindəki misralar görün nə qədər ürəye yaxındır:

**Barmağına üzük taxan,  
Ocağına sönük baxan.  
Yaxşılığı başa çaxan,  
Gədadansa, kürən yaxşı.**

Təbii ki, hər bir şeirdə insan duyğusu, insan həyəcanı və ürək çırpıntısı olmalıdır. Yeni şeir onu oxucun oxucunu düşündürməli və iç dünyasına, bir nur ələməlidir. Bu mənada "Ürək" şeiri istər-istəməz oxucunu özünə çekir:

**Çətin gündə olur dayaq,  
Yaxşı gündə olur oyaq.  
Eşqimlə bir oyanaraq,  
Zəfər marşın çalır ürək.**



Hər bir şairin əbədi və əzəli bir mövzusu da var. Bu mövzu Vətəndir, onun torpağıdır, daşıdır, suyudur.

Əli Vahid Çaylı da vətənin hər bir çiçəyini, hər bir gülünü, hər bir bulagını öz obrazlı deyimiyle canlandırmışa can atır. Və çox vaxt da bu istəyə, bu məqsədə şair qovuşmayı bacarır. Onun "Vətənim" şeirnə diqqət yetirək:

**Odur atam, odur anam,  
Əlçatmaz, basılmaz qalam.  
Əziz övladım, gül balam,  
Dağım, daşımıdı Vətənim.**

Təbii ki, Vətənsiz insan qanadsız quşa bənzəyir. Və vətəndən ayrı düşmək insana ölümən də betərdir.

Bütün bu hissəleri və duyğuları Əli Vahid Çaylı vətənle bağlı bütün şeirlərində özünəməxsus bir formada poetik misraya çevirməyi bacarıb. Çünkü vətən tək sevilməklə, əzizlənməklə vətən olmur. Həm də vətəni göz bəbəyi kimi qorumaq və hər qarış torpağı uğrunda döyüşməyi bacarmaq da lazımdır. Bu mənada şair gənclərə bu torpağı sevməyi, qorumağı bir daha yada salır, xatırladır.

İndiki kitab bolluğuunda təbii ki, hər yazılıçının və şairin qələmə aldığı şeirlərin, hekayələrin sevilməsi o qədər də asan deyil. Yəni ən azından sənin qələmə aldığı o poetik nümunələr və nəşrlər oxucunun qəlbinə işiq salmalıdır. Bu mənada Əli Vahid Çaylıının yenice çapdan çıxmış "Ürəyimin səsi" kitabı da bizim fikrimizcə, oxucular tərəfindən maraqla qarşılanacaq. Çünkü onun hər şeirində, hər misrasında Əli Vahid Çaylıının ürək döyüntüsü hiss olunur. Ürək döyüntüsü varsa, deməli, bu oxucuya bir köynək də yaxındır.